



Cənubi Koreya beynəlxalq əlaqələr sistemində

Ceyhun Mürsüdzadə

*AMEA Şərqşünaslıq İnstitutunun
əməkdaşı*

Giriş. Müasir beynəlxalq siyasi nizamın mühüm iştirakçılarından biri olan Cənubi Koreyanın bölgədəki siyasi mövqeyi qonşu ölkələrin xarici siyasətinə və beynəlxalq siyasi nizama öz təsirini ciddi şəkildə göstərir.

Dünyada baş verən sosial-siyasi və iqtisadi proseslər bir daha onun vahidliyini və burada formalasən qarşılıqlı asılılığını təsdiq edir. Bunu biz istənilən region, ölkə, bölgə haqqında deyə bilərik. Bir neçə əlamət var ki, bunlar əsasında beynəlxalq nizamın inkişaf istiqamətlərini müəyyən etmiş oluruq: beynəlxalq münasibətlərdə aktorların əhəmiyyəti və nisbətinin dəyişilməsi, təbii resursların azalması və buna uyğun olaraq onların uğrunda mübarizənin kəskinləşməsi, dövlətin gücü anlayışının mahiyyətinin formallaşması yollarına yenidən baxılması.

Azərbaycan dövlətinin təşəkkül tapması və inkişafi



tarixi sübut edir ki, burada əsas tərəqqi xətti regional xüsusiyyətlərin nəzərə alınmasında, təbii sərvətlərin səmərəli istifadə olunmasında, beynəlxalq əlaqələr sistemində öz mövqelərinin möhkəmləndirilməsindədir. Bu mənada beynəlxalq təcrübənin qabaqcıl nümunələrindən faydalanañaq, beynəlxalq münasibətlər sistemində qütbleşmə baxımından formalasmış birliklərə öz münasibətini bildirmək zərurəti meydana gəlir.



Belə təcrübəyə, özünəməxsus inkişaf xüsusiyyətlərinə malik olan ölkələrdən biri də məhz Cənubi Koreyadır. Bu ölkənin bir dövlət olaraq inkişaf xüsusiyyətlərindən biri – mövcud şəraitə sürətlə uyğunlaşmaq, öz inkişaf modelini yaratmaq və var qüvvəsilə həmin istiqamətdə iş aparmaqdır. Bu ölkənin inkişafında iqtisadi, siyasi, mənəvi “möcüzələr” daima baş verir, dəyişən şəraitə cavablar mümkün qədər sərrast və səmərəli olur. Bu mənada Azərbaycan dövləti də, keçdiyi bütün tarixi yolu nəzərə almaq şərtilə, belə modelləşdirmə bacarığını özündə yaratmalı, bundan faydalananlı və bunun əsasında öz qudrətini artırmalıdır.

Mövzunun işlənilmə dərəcəsi. Qarşımıza qoyduğumuz problemin həlli üçün onun işlənilmə dərəcəsinin nəzərdən keçirək. Ümumiyyətlə məlumdur ki, ümumdünya tarixi məhz XIV-XV əsrлərdən yazılmaga başlanmışdır, çünki kapitalizmin inkişafi dünyani sürətlə vahid məcra da inkişafına, qarşılıqlı təsirlərin artmasına vadar etmişdir. Bəzi tədqiqatçılar bunu bir neçə ölkənin (məsələn, İngiltərə, Portuqaliya, İspaniya, Fransa v. s.) ekspansionist siyasetilə əlaqələndirir, bununla belə bu amili də nəzərə alaraq, başa düşməliyik ki, ayrıraqda götürülmüş heç bir ölkə və yaxud region, ya da ki sivilizasiya dünyasının inkişaf xəttini onun əsas istiqamətdən döndərə bilməz. Beləliklə, ilk növbədə bizi qloballaşma, daha sonra isə Cənubi Koreyanın bu zəmində inkişaf xüsusiyyətləri və imkanları baxımından aparılan tədqiqatlar maraqlandırır.

İlk növbədə qeyd etməliyik ki, dünya elmi ədəbiyatında qloballaşma və regional siyaset ilə bağlı kifayət qədər tədqiqatlar var: məlumdur ki, qloballaşmanın qlobal xarakter alması, təsir və təzyiqlərin günü-gündən artması istər-istəməz onun təhlili və araşdırılmasını tədqiqatçıların diqqət-nəzərində qoyur.

Qloballaşmanın sosial-siyasi aspektlərini təhlil edən Rusiya tədqiqatçılarından ilk növbədə A.S.Panarinin, S.Q.Kara-Murzanın, A.R.Tuzikovun, A.Duqinin adlarını çəkmək olar. Qərbi Avropa və Amerika tədqiqatçıları sırasında bu məsələlərə öz münasibətini bildirənlər sırasında Q.Franke, F.Skinner, R.Makneyl, O.Xara, V.Pekkard, Q.Lassuel, Qi Debor, C.Mille, H.Entsenberger, H.Şiller və s. adlarını çəkmək olar. Dünyanın

siyasi nizamında Cənubi Koreyanın bir aktor olaraq mövqeyini, oynadığı rolü qiymətləndirməyə çalışan alimlər sırasında Sung-Mi Kimin, M.Kosanın, Devid Şimin, Patrik Flamin və digər tədqiqatçıların adlarını göstərmək olar. Bu bölgəyə maraq olduqca böyükdür. Burada iki böyük dövlətin, yəni ABŞ və Rusyanın maraqları toqquşur. Eyni zamanda Çin və Yaponiyanın həm bölgədə, həm də dünyada oynadığı rolü unutmaq olmaz. Bu baxımdan dünyanın sürətlə dəyişən siyasi mənzərəsində bu inkişaf etmiş ölkənin yerini və rolunu müəyyən etmək olduqca vacibdir. Belə ölkələr digər

inkişaf etmiş ölkələrlə yanaşı dünya siyasetinin ab-havasının formallaşmasına, beynəlxalq gərginliyin aradan qaldırılmasına yardım edə bilərlər.

Məqalənin yazılımasının məqsədi – Cənubi-Şərqi Asiyada həyata keçirilən beynəlxalq siyasetdə mühüm rol oynayan Cənubi Koreyanın indiki mövqeyini və xarici siyaset perspektivlərini təyin etməkdir. Bunun üçün lazımi siyasi hadisələri təhlil edən ekspertlərin rəylərinə, konkret faktlara və hadisələrə müraciət etmiş, zəruri ümumiləşdirmələr aparmışıq.

Əsas məzmun. Müasir dünyanın geosiyasi mənzərəsinin əsas xüsusiyyətlərini və inkişaf istiqamətlərini bir çox tədqiqatçılar təhlil etməyə çalışmışlar. Məs., H.Makinder göstərmişdir ki, cəmiyyətin inkişafına landşaft həllədici təsir göstərir. Hər hansı bir ölkənin sahil zonasına malik olması onun üstünlüyü sayılır. Belə hallarda Monroe doktrinasını xatırlamaq yerinə düşər. Bildiyimiz kimi, həmin doktrinaya əsasən ərazi inteqrasiyası hansısa dövlətin sahil zonalarını onun nəzarətindən çıxarmaq deməkdir [5].

H.Makinder həm də vurgulayır ki, geosiyasi məkan köçəri xalqların iqtisadi və siyasi fəaliyyəti nəticəsində formalasır. Həm də məlumdur ki, qloballaşma amili bir çox siyasi dəyərlər və normalara son qoymuşdur. Təhlil etdiyimiz bölgədə siyasi inkişaf H. Makinderin “Hartland” ideyası baxımından bir neçə vacib istiqamət üzrə gedir:

- hər bir ölkə öz strateji təhlükəsizliyini təmin etmək əzmindədir və bunun üçün xüsusi strategiya və taktikani hazırlayırlar;

- bu baxımdan müvafiq olaraq bölgədə və daha uzaq ərazilərdə yerləşən ölkələrlə əməkdaşlıq etmək (o cümlədən hərbi-siyasi sahələrdə), burada balanslaşdırılmış siyaset həyata keçirmək.

Məlumdur ki, Cənubi Koreya və ya Koreya Respublikası, qlobal iştirakı ilə Şimali-Şərqi Asiyada kifayət qədər böyük qüvvədir, lakin Cənubi-Şərqi Asiyada onun geosiyasi təsiri nadir hallarda həyata keçirilir. Bu məhdud profil Koreya yarımadası və onun ətrafında Cənubi Koreyanın fəaliyyəti ilə kəskin təzad yaradır. Prezident Lee Mung-Bak 2008-2013-cü illərdə Cənubi Koreyanı qlobal səviyyədə genişləndirmək siyasetini gücləndirər-



kən, Prezident Park Gun-Hye yarimadaya və Şimali-Şərqi Asiyaya daha çox diqqət yetirməyə başlamışdır. Parkın impiçmenti daxili siyasi yarimadada əmin-amalığın qorunub saxlanılmasına yönəldilmişdir (vəziyyət sabitləşməyincə) [1].

Tədqiqatçıların fikrincə, Cənubi Koreya Şimali-Şərqi Asiyada öz indiki mövqelərini möhkəm saxlayır. ABŞ-Cənubi Koreya ittifaqı yarimadaya yönəldilmişdi və Cənubi Koreyanın İyirmi ölkə qrupunun üzvü statusu onun Asiyaya yönəlmış deyil, daha qlobal düşüncəli bir millət olduğunu bildirdi. Cənubi Koreyanın Cənubi Afrikanın Ədən Körfəzində antipirat əməliyyatlarında iştirakı, sülhməramlılıq və sabitləşdirmə sahələrində gördüyü işlər, elektronika və yüksək texnologiyalara əsaslanan məhsulların hazırlanması və satışı, və iqlim dəyişikliklərinə, pandemiyaların yayılmasına qarşı mübarizə aparmaq - bütün bunlar Cənubi Koreyanı beynəlxalq siyasetdə üstün mövqedə saxlayır [1].

Göründüyü kimi, Cənubi-Şərqi Asiyada Cənubi Koreyanın rolü az rezonans malikdir. Cənubi-Şərqi Asiyada Cənubi Koreyanın təhlükəsizlik fəaliyyəti yüksək deyil. Çünkü uzun illər Cənubi-Şərqi Asiyadan təhlükəsizliyini ABŞ və digərləri idarə edir. Bundan başqa Cənubi Koreya, çox ehtimal ki, Çinlə qarşidurmanın qarşısını almaq istəyir. Cənubi Koreya, Çin və Yaponiya kimi, Cənubi Çin dənizində naviqasiya azadlığından çox asılıdır. Hind və Sakit okeanlarını əlaqələndirən bu müüm yarım qapalı su hövzəsində ticarət azadlığını təmin etmək üçün Cənubi Koreya Birləşmiş Ştatlara güvənmişdir. Eyni zamanda, son illərdə Asiya dənizlərində gərginlik artıqla, Cənubi Koreya özünün əsas müttəfiqi ilə ən yüksək ticarət tərəfdası arasında olan güclü yarışmanın ortasında qaldığını yaxşı dərk edir.

Cənubi Koreya Birləşmiş Ştatlardan təhlükəsizlik baxımından və Çindən ticarət baxımından hələ də asılıdır. Təhlükəsizliyin və iqtisadiyyatın bu hədəfləri arasında tərazlaşdırılmanın zəruriliyi Cənubi Koreyanın belə qarşidurmala qarşı “iştahını” məhdudlaşdırmağa məcburdur. Şübhəsiz ki, Cənubi Koreya Cənubi-Şərqi Asiyada Cənubi-Şərqi Dəniz sahəsindəki iddiaçılardan biri olan Yaponiya ilə təhlükəsizlik sazişi bağlsa, bu, Pekinin təzyiqinə səbəb olacaq. Aydındır ki, Cənubi Koreya daha geniş bölgədə daha böyük bir rol oynaya bilər [2].

Ekspertlər vurgulayır ki, on ildən artıqdır ki, Cənubi Koreyada “orta hakimiyyət” konsepsiyası siyasi inkişaf modeli kimi qəbul olunmuşdur. Bu, xarici siyasetdə ardıcıl olaraq hökumət tərəfindən istifadə edilən diplomatik taktika və strategiyaya çevrilmişdir. Siyasətçilər, jurnalistlər, ekspertlər və alimlərin hamısı Cənubi Koreya ilə bağlı olan “orta hakimiyyət diplomatiyası” haqqında danışırlar. Lakin anlayışın mahiyyətinin izahında analitik qarışılıq və şübhələr var. Siyasətçi analitiklər və alimlər arasında “orta hakimiyyət” konsepsiyasının saxlanılmasının faydalılığı haqqında söhbətlər yayılmağa başlanmışdır [3].

“Soyuq müharibə”dən sonrakı dövrdə Cənubi Koreya inkişaf etmiş yeni bir Asiya ölkəsi olaraq öz yerini möhkəmləndirməyə çalışır.

Cənubi Koreya üçün xarici siyaset istiqamətlərini müəyyənləşdirmək və özünü, öz varlığını legitimləşdirmək üçün yeni inkişaf modelini yaratmaq lazımdır. Cənubi Koreya “orta güc” statusunun verilməsini fövqəl dövlətlər təmin etdilər. Bu səylərə dəstək verən ABŞ-in diplomatik səyləri müəyyən mənada qeyri-ardicil idi. Bir çox təşəbbüsələr uyğunsuzluğa götürib çıxardı (söhbət prezident Roh, prezident Le və prezident Parkın administrasiyalarından gedir) [3].

Son illərdə Cənubi Koreyanın regional və qlobal işlərdə yüksələn statusu böyük maraqla qarşılanır. Bununla belə akademik, media və siyasi müzakirələrdə Cənubi Koreya, onun xarici siyaseti adətən yalnız geosiyasi və ziyyətinə görə, məhdud bir imkanlara malik olan orta güc kimi qəbul edilir. Buna görə də, o, daim böyük qonşuları Çin, Yaponiya və Rusiya arasında manevr etməlidir.

Bununla belə, analitiklər hesab edirlər ki, bu perspektiv başqa geosiyasi faktı gərək unutdurmasın, yəni naticədə bölgədəki digər dövlətlərə qarşı da məhdudiyyətlər tətbiq edilməsin. Heç bir ölkə, başqalarının üzərində güc tətbiq etməklə öz mövqeyini asanlıqla möhkəmləndirə bilməz. Eyni zamanda Cənubi Koreyanın regional və qlobal siyasetdə yüksələn rolunu danmaq olmaz [4].

Cənubi Koreyanın xarici siyaset variantları varmı? Və hansılardır?

Cənubi Koreya hazırda fəal şəkildə sülhməramlı qüvvələrin tətbiqi zonalarında (Somali, Əfqanistan, Livan, Cənubi Sudan, Kəşmir bölgəsi, bir çox digər beynəlxalq “qaynar” nöqtələrdə) və hərbi əməliyyatlarda iştirak edir. Bu yolla, ölkə regional ərazilərdə təhlükəsizliyi və sabitliyi qorumağa və saxlamağa köməklik edir. Cənubi Koreya beynəlxalq təhlükəsizlik sahəsində fəaliyyətindən başqa iqtisadi inkişaf imkanlarından istifadə edərək ən azı öz beynəlxalq səviyyəsini yüksəltməyə çalışır. Məsələn, Cənubi Koreya bir sira azad ticarət sazişlərini (o cümlədən dünyanın ən böyük üç iqtisadi zonası ilə) bağlamışdır. Nəticədə dünyanın təxminən 60 faizi indi Cənubi Koreya ilə iqtisadi əlaqələr saxlayır. Cənubi Koreya əldə etdiyi ümumi daxili məhsul (ÜDM) baxımından həqiqətən “qlobal” iqtisadi oyunçu kimi təsvir edilə bilər [2].

Xüsusi sahələrdən biri tarixən bölünmüş bir xalqın iki ölkəsi arasında (Şimali Koreya və Cənubi Koreya) münasibətlərin qurulmasıdır. Müxtəlif siyasi rejimlərə malik bu iki ölkədə yaşayan xalq və hökumətlər arasında normal, bərabərhüquqlu münasibətlər uzun illərdir ki, hələ də formalşmayıb. Bununla belə inkişafa, beynəlxalq nizama mənfi təsir göstərən belə halların aradan qaldırılması zərurəti formalşmışdır.

Bildiyimiz kimi, KXDR-in lideri Kim Jong-Un və Cənubi Koreya prezidenti Mun Zhe Ying, ölkələr arasında tarixən üçüncü olan görüşü keçirərək, sülh müqaviləsi imzalamaq və Koreya müharibəsinə son qoymaq kimi niyyətlərini açıqladılar. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Cənubi Koreyanın Pyeongçang şəhərində keçirilən Qış Olimpiya Oyunlarının dövlətlərin barışında əsas rol oynadığını və xüsusilə də bu iki ölkədən gələn idmançıların açılış və bağlanması mərasimlərində

birgə yürüş etdiyini bildirdi [6]. Çox ehtimal ki, bu cür yaxınlaşma meylləri indiki qloballaşan dünyada daha da artacaq. Bu, qaćılmaz bir prosesdir.

İndi isə Cənubi Koreyanın regional qonşuları barədə: bildiyimiz kimi, bugünkü çoxqütbülu dünyada Çin Xalq Respublikasının öz modeli var: beynəlxalq münasibətlərin Şimal-Cənub oxu üzrə qurulması. Bu oxun formallaşması işində iki əngəl var: Çinin Rusiya ərazisinə, Mərkəzi Sibirə demografik irəliləməsi, nəticədə Rusyanın milli təhlükəsizliyinə bu birbaşa təhdid olunması; digəri isə Çinin Mərkəzi Asiyaya doğru irəliləməsi - hər iki halda Rusyanın milli maraqları təhlükə altında qalır [7, c.494]. Digər tərəfdən Çinin Sakit okeanda təmsil olunması hallarının gücləndirilməsi ABŞ-in dünya hegemoniyasına ziddir və onlar ciddi şəkildə toqquşa bilərlər. Bu su hövzəsində ABŞ-in hərbi donanmasının təmsil olunması çoxqütbülu dünyadan qurulmasında heç də müsbət rol oynamır.

Yaponiya ilə bağlı isə hesab olunur ki, bu ölkə İkinci dünya müharibəsindən sonra öz xarici siyasətində müstəqil deyildir. Onun ərazisində amerikan hərbi bazaları yerləşdirilib [7, s. 495]. Yaponiya yalnız bu asılılıqdan azad olduğu halda “Asiya dünyasının bir hissəsi kimi qalaraq formallaşan sənaye demokratiyalarından biri və Qərb cəmiyyətinin tamhüquqlu üzvü ola bilər. Belə vəziyyətdə tamamilə təbii olaraq yaponlar özlerinin milli orijinallığının nədə olması, mədəni ümmumiliyin nədən təşkil edilməsi barədə fikirləşir, yəni söhbət “özünüqiyəmtləndirmə”sindən, millətin özünü-identifikasiyasından gedir. Özünüidentifikasiya anlayışı özünü yalnız müəyyən olunmuş bir sivilizasiya birliliyinə aid etmə deyil, buna həm də dövlətlərarası münasibətlər sistemində öz yerinin başa düşülməsi də daxildir. Qloballaşmanın yeni şəraitində Yaponiya öz statusunu dəqiqləşdirməyə çalışır” [8, s.10].

Nəticə və qənaətlər. Beləliklə, bu bölgədəki durum dünyada cərəyan edən siyasi proseslərin bir növ ini-kasıdır. Cənubi Koreyanın bölgədə siyasi durumu barədə aşağıdakı qənaətlərə gələ bilərik.

“Orta güc” konsepsiyası Cənubi Koreya üçün əhəmiyyətli bir siyasi fəaliyyət çərçivəsini təmin etdi. Bununla belə bu fürsətdən siyasetçilər hələ də kifayət qədər geniş istifadə etmirlər. Bundan əlavə, bu konsepsiya hakimiyyətdə olan hökumətlər tərəfindən davamlı şəkildə istifadə olunmayıb. Yəqin ki, bunun əsas səbəblərindən biri burada prezidentlik müddətinin beş ilə qədər məhdudlaşdırılmasıdır. Hər bir yeni administrasiya öz sələflərinin siyasi gedışlərini daha tez-tez bəyənmir, buna görə hər bir yenisi rəhbər, dövlət başçısı seçiləndə yeni təşəbbüsleri irəli sürməyə meyllidir. Hal-hazırda burada “orta güc” strategiyası xüsusiyətləri əsasən coğrafi, ierarxik və s. strateji baxımdan özünü ifadə edir. Bir çox analitiklər Cənubi Koreya üçün əsas prinsip kimi “orta hakimiyyətin” faydası haqqında ideyaya şübhə ilə yanaşır.

Koreyanın regional vəziyyəti, maraqları və strateji əhəmiyyəti ondan ibarətdir ki, ölkə, “yaradıcı” və ya

“konstruktiv” rol oynamaq üçün əhəmiyyətli dərəcədə “yumşaq güc” qaynaqlarından istifadə etməli, öz milli identikliyini yaşatmalıdır.

Ədəbiyyat:

1. Expanding South Korea's Security Role in the Asia-Pacific Region. A CFR Discussion Paper. Report by Patrick M. Cronin and Seongwon Lee // <https://www.cfr.org/report>
2. Sung-Mi Kim. South Korea's Middle-Power Diplomacy: Changes and Challenges. Asia Programme | June 2016 // <https://www.chathamhouse.org>
3. Martin Kossa. South Korea's positioning in the Arctic // The World Policy, September 30, 2015 // <https://worldpolicy.org/>
4. David Shim and Patrick Flamm Rising South Korea: A Minor Player or a Regional Power? // GIGA Research Programme: Power, Norms and Governance in International Relations, No 200 July 2012
5. Mackinder H.J. Britain and the Britain Seas. Charleston: BiblioLife, 2010
6. KXDR və Cənubi Koreyanın liderləri birgə bəyanat hazırlayıblar // <http://faktor.az/az/politics>
7. Дугин А.Г. Геополитика. Учебник для вузов. М.: Акад. Проект Гаудеамус, 2011. – 583 с.
8. Чугров С.В. Япония уточняет свою идентичность перед вызовами глобализации / Глобальные вызовы - японский ответ. М.: 2008, с. 10-17

Jeyhun Murshudzadeh
South Korea in the system of international relations

Summary

South Korea makes changes in its policy in accordance with new requirements and challenges, the same as every other country makes changes in their strategy and tactics of the domestic and foreign policies. Analysts and experts create a strategic concept of state development and try to use the full potential of opportunities. The process of conflict resolution (both at the global and regional levels) is sometimes accompanied by the open or hidden resistance and struggle, which is justified in the history of the world development. We analyzed the formation and development of a new state of South Korean society from the point of view of the internal processes and contradictions of the modern scientific political knowledge. At the end of the 20th century and in the first decade of the 21st, Korean society was characterized by the profound changes at the global level. It could be seen in the regional policy of South Korea, as well.